



Kamal ABDULLA  
akademik

### Dante onları cəhənnəmdə yerləşdirirdi...

(“Əvvəl-axır yazılınlar” silsiləsindən)

Biz çox tez-tez şəxsiyyət və yaradıcılıq haqda, özü də ağızdolusu danışmağı sevirik. Cidd-cəhdlə sübut eləməyə çalışırıq ki, bu iki möqam bir-birini tamaşdırır və hökmən bir-birinin yanında olmalıdır. Amma bir məsələ dəxi var. Yaradıcılığına şəxsiyyəti bucağından, özü də nakam taleyi ilə bağlı lazımlı olan-dan daha yüksək qiymət verdiklərimiz azdlırmı? Əlimizi qoyaq ürəyimizin üstünə və son dərəcə obyektivcəsinə düşünök: Almas Yıldırım, Əhməd Cavad və neçə-neçə başqları bir misra, yaxud bircə şeirləmi ədəbiyyatda özlərinə yer eləyə bildilər?! Onların yaradıcılığına bütövlükdə qiymət verərkən talelərinin qaranlıq pərdəsi bizim gözümüzü tutmurmu?!

Şəxsiyyətin yaradıcılıqla heç bir əlaqəsi yoxdur; on azından bu, belə olmalıdır. Təmiz yaradıcılıq öz-özlüyündə bir missiyadır. On үrəkağrıdan möqam isə budur: hətta bu gün də belə parlaq istedad sahiblərindən bəzisinin xoşa gol-mək üçün “alicənablıq” oyunu oynaması, beləliklə, özünə “şəxsiyyətli” adam avtobioqrafiyası düzəltməsi!

\*\*\*

“Mirzə Səfər” fenomeni Azərbaycan ziyalılığının məhək daşıdır. Gənclik illərindən ölümüñə qədər namus və ləyaqətlə yaşıdıgi hayatı ona başqalarının yanında başını dik tutub gəzmək imtiyazi verdi. Hələ gənclik illərində yazdığı və yazımağa çalışdığı şeirlər... Mən ilk dəfə məhz Mirzə Səfərin təcrübəsində belə bir fikrə gəldim ki, Azərbaycan xalqı heç də “şair xalq” deyil, o, sadəcə, harmoniyaya can atan xalqdır. Və bu həqiqət çox mətləbin üzərinə işıq salır.

Mirza Soforin ziyyatlığı Əbdürəhimbəy işığından pay alıb. O, təkcə ədəbi qəhrəman deyil, Mirza Sofor – prinsipdir. Bütün bu prinsipi “Mırzəsəfərini” da adlandı bilirik.

Sözdündənəməzlək, sədəqət, dayanış, nəhayət, heç nə ilə ölçüləməyən və uca tutulan loyqat bu prinsipin asas meyarlarıdır.

“Mırzəsəfərini” Azərbaycan xarakterindən əsl ziyyati damarıdır. Mırzalı bu gün dəbdə olmasa da, unun ideyaları sualtı çaylar kimi yaşamaga davam edir. Mırzəliyin özü ilə görtirdiyi mənəvi komponentlər, əslində, bu gündən daha çox galacaqə tuşlanmışdır. Mırzəsəfərini əsl təntənəsi və qələbəsi hələ irəlidədir.

Ədəbiyyatın hayata verə biləcəyi bundan artıq daha nə ola bilər?!

\*\*\*

Əbdürəhimbəy Haqverdiyev, həqiqətən, müqtədir söz ustasıdır. Onun bütün həkayələri addım-addım mənim nəşr haqqında təsəvvürlərimin püxtələşməsinə səbəb olub. Bir çox həkayəsinin təsiriş mən yazar yazmışam. Onun bəlsə həkayələrindən biri da “Haqq mövčud” adlanır.

Bu, bir qorıbə həkayədir. Bütün mətnlərində olduğu kimi, sırlı pərdəsi də yox deyil. Sırr hər seydan əvvəl həkayənin adında özünü göstərir. “Haqq mövčud” öz-özlüyündə xeyli mübahim bir anlayışdır. Gənclik illərində bu həkayəni oxuyanda, ola bilsin ki, bəlkə də bu adın matn boyu tez-tez, çox zaman avtomatlaşma sıvayıysında takrar olunmasına görə hansısa mənqılə man onu diffuz (birgəlmiş) şəkildə, üzvlənməyən sırlı bir ifadə kimi qobul etmişəm. “Haqq mövčud” mənimcümən monalarına bölünməyən bir anlaysış olub. Həkayənin qəhrəmanının bu ifadəni tez-tez işlətməsi və buna görə də ifadənin onun öz adına çevrilmişsi ifadəya daxil olan söz monalarının ayrı-ayrılıqla qarvanlaşmasının qarşısında alıb. “Haqq mövčud” bir növ ad və soyad kimi, laqəb kimi “zühr edib”. O, mənimcümən çox-çox sonralar “Haqq möveccuddur” cümləsinə döndü.

Bu biçarə dərviş isə nə deyirdi ki?! Deyirdi ki, ay camaat, haqq vardır, haqq mövcuddur. Buna inanın.

Həkayənin gücü və enerjisi sözdən cümləyə keçidin bir ifadə üstündə qurulmasındadır.

\*\*\*

Ayrıca götürülmüş, digərlərindən təcrid edilmiş cümləni öyrənmək mənənə patoloqoanatomun ölümü yarbı öyrənməsini xatırladır. O öz tələbələrinin “bu, böyükdir, bu, ciyərdir, bax, bu, cü Möd ki kissidir...” deyə-deya ölüde “sağ” yer qoymur. Və ayrıca cümləyə də istər dilçi, istərsə də tənqidçi dediyimiz bəndə münasibət bildirərkən eyni rakursdan – öyrəmtən rakursundan çıxış edir.

Cümlə isə kontekstdə yaşayır. Başqa cümlələrlə əlaqədə nofəs alır, hərəkət edir, dəyişir... Cümlə əhatədən konarda yoxdur, o, ölüdür. Ona görə də əsl

cümləni görmək, ona toxunmaq, onun daxili enerjisini hiss etmək istəyirsinizsə, əvvəlki və sonrakı cümlələri unutmayın.

İnsana da bəlkə, bu yandan xəxa bilərik. Aynıca, hər şeydən təcrid olmuş insanı təsəvvür eləmək çox çətindir; beləsi ancaq “ölü” ola bilər.

Heyatda “aynıcı” anlayışı yoxdur. Yazida da yoxdur. Ən amansız düşmənlər da bir-birindən xəbərsiz bir-biri ilə ayrılmaz şəkildə və qırılmaz zəncirlərlə bağlıldılar.

\*\*\*

Yazarkən hökmən hansısa maneəni dəf eləməlisən. Ən azından, buna çalışmalısan. Bu maneə kiminsə laibali, kiminsə qısqanc, kiminsə qəzəbli, kiminsə xəbis baxşı ola bilər. Bəxəş sevgi dolu ola bilər. Amma orası var ki, sevgi ilə də adamı öldürmək mümkündür.

Ədəbiyyatda belə də demək olar: baxışların dəf edilməsi üsulu. Və yaxud: baxışlarla mübarizə meydani.

\*\*\*

Füzuli həyatda özünü göstərən stereotipləri şeirinə gətirə bilən müqtədir ustaddır.

*Pəhləvanlar, badipalər səyridənə yüz yerə  
Tifl həm cövlən edər, amma ağacdən atı var.*

Ağacdən at minib cövlən edən o qədər tifillər var ki... Müasir dilə çevirək, yazıqlarını internetlərin gözgörünməyən künc-bucağından toplayanların biliyik rəqəm azindan hiss edirik.

Bu ağac atları və onlara minmisi “ağıl” adabazlarının cövləni bir müddət kimisənaldada bilər. Amma bu, bir müddət ola bilər. Andersenin nağılından çıxan oğlan usağı atın taxtadan olduğunu nə zamansa deyəcək. Internetdən heç növi pozmaq mümkün deyil. O balaca oğlan da internete girməyi və növinə haradan götürüldüyünyi yaxşı bilir.

\*\*\*

“Kitabi-Dədə Qorqud” dastanı XIX əsrin əvvəllərində Fon Dits tərəfinən tapılıb Türkiyədən Almaniyyə (ozamanki Prussiya) aparılmışasdı, nə olacaqdı? Bu barədə düşünmək belə qorxuluğu. Təxminən, “okeanın suyu sovlusuya, yerinə nə qalardı” - seinalına bənzədi. Darin, döründən dörin dərə, bosluq... İnsanların yaşadığı sahilər dağ başı kimi yerlərə bənzərdilər. Dünyanı bu cür təsəvvür etmək mümkünküdmür? Mümkün deyil, amma buna cəhd eləmək lazımdır. Vaxtaşın bilməliyik ki, nəyimiz var, nəyimiz yoxdur. Nəyimiz də var dan yox ola bilər.

\*\*\*

Bu essenin adını “Banuçıkələ Beyrəyin sıri” də andaldırmaq olar.

Beyrək nişanlısının toyuna golib çıxır. № “illah” edirə, Banuçıkən onu tanımır – 16 il Beyrəyi xeyli deyişdirib.

Yunan mifoloji sisteminiñ parlaq ifadəsi olan “Odisseya” poemasında Odisseyin da iyirmi ildən sonra qaydub golisi doğma İtaka adasında arvadı Penelopanın toyunum şəfəsinə təsadüf edir. Penelopa da ərinin tanınır, həm illərin ağırlığı özünü göstərir, həm də Odissey özünü tanınmaz bir hala salmışdır.

Oz həqiqi sevgililərinə sözdə inanmayan qızlar onlardan aralarındakı sıri öyrənmək istəyirlər. Penelopa hətta hiylə işlədir. O, xidmətçilərə Odisseyin ya-taq otagindakı çarşışının başqa otağı aparılmasını əmək edir. Odissey qımışr və Penelopaya yataq otagının sırrını açır: bu çarşayı başqa yere aparmaq mümkün deyil. Çünkü çarşayı palid ağacının kökü üzərində qurulmuşdur və əslində, onun kökü torpağın dərininə gedir. Yataq otağı issa həmər ağacın bitdiyi yerda, ağacın atrafında tikilmişdir. Penelopada daha heç bir şübhə qalmır ki, qarsısındakı adam məhəz Odisseydir. Çünkü bu sıri ancaq onlar ikisi bilirdi.

Banuçıkələ Beyrəyin da sıri var. Onlar ilk görüşləri zamanı at çapıb, ox atıb gülüşmişdir. Və Beyrək gülşədikdən və qızə qalib gəldikdən sonra, Dastanda deyildiyi kimi, Banuççıçı “üç öpüb bir dişləyir”.

Məhz bu sonuncu mövəmi Beyrək Banuççıçının yadına salandan sonra qız daha bu adəmin Beyrək olduğunu inanır və onlar vüsalə çatırlar.

Əslində, hər iki haldə sırr sırlınlı çıxır. Həqiqətən də “sirr nə vaxtsa açılacaq sirdəsə, heç avvəldən yaranılmış sırr kimi”.

\*\*\*

Ədəbiyyata həyatını verənlər və ədəbiyyatda həyatını qazanınlar, əslində, hənsi bucaqdan baxıllarsa, eyni taleyin adamlarıdır.

\*\*\*

Niqab nəyisə, kimisə gizlətmək cəhdii və vasitəsidir. Bu prosesin üç “taraf-müqabilə” var: gizlənən (gizlədilən) taraf – niqab – təqdim edilən ətraf.

Niqabın gizlətdiyi söz və ya ifadə ola bilər. Situasiya ola bilər. Situasiyanın niqabi – maraqlı və perspektivli nüansıdır.

Adam da niqab arxasında gizlənən bilər: “Kitabi-Dədə Qorqud”da deyilir ki, Oğuzda dörd nəfər niqablı gəzərdi...

Niqab altında olan ifadə ilə niqabın özü arasında münasibət müxtəlif üslubi mexanizmləri hərəkətə gotır.

Niqab olan yerdə artıq müəllif var – qurma var, üslub var...

Niqabın özü gizlətdiyindən dəha gözəgomlim, qoşqən ola bilməz.

Niqab insanlar, sözler arasında sərhəd üçündür – qaynayıb-qarışmağın, həll olmağın qarşısını alır.

Qədim teatrlardakı söz tamaşaçının dəqiq qəbuletmə pozisiyasına görə bildirildi, buna görə də oyunçuya niqab taxmaq lazımlı idi; xəbisi xəbisi kimi, pisi pis kimi, yaxşıni yaxşı kimi tantmaqdə niqab sözə kömək edirdi.

Yavaş-yavas ona cətiyac qalmadı. Sevənlər və nifrat edənlər bir-birini daha yaxşı tanımağa başladı. Eyni zamanda, tamaşaçı da sahnədəkiləri yaxşı tanıdı. Söz dəha çevik və dəha qatıyyətli oldu.

\*\*\*

“Mətn botn kimi!”

Bu qədər bir-birinə yaraşan və bir-birinin içindən çıxan başqa cift tapşmaq mümkün deyil. Hələ bir dil də onları qəfiyo şəklində yaradıb.

\*\*\*

Azərbaycan dilini öyrənmək istəyənlər və yaxud daha yaxşı öyrənmək istəyənlər (belələri isə son zamanlar çıxalıb) bir məsləhətini var: bu dildə usanmadan bədək ədəbiyyatı oxumaq lazımdır. Ayrı-ayrı sözləri anlamasın da oxumaq lazımdır. Bu mənəd Füzulinin “Leyli və Məcnun” poeması sizə dilin daxili ruhunu, intonasiyasını, ritmini duymağa kömək edəcək. Özü da gərk ucadan, özün özünü eşidəcək tarzda oxuyasan. Ritim sizi öz ağıuşuna alıb bu-raxmayacaq. Səhv etmək ehtimal minimuma enəcək.

Dilin sintaktik bünövrəsinin Mirzə Cəlil və Əbdürəhimbəyəndən öyrənəcək-sən. Mirzə Cəlil əgər dil xırıldarları, dil zərgərləri üçündürə, Əbdürəhimbəy hamı üçündür.

Dilin zərifliliyi və kövrəkliyi dedinə, Cavidə üz tutmalısan.

Dildən həyəcanı, daxili siddəti öyrənərkən Sabirdan başlamaq lazımdır.

Dilin leksik gücü, sözlərin qoşunu Süleyman Rəhimovun əsərlərindədir.

Morfologiya, fonetika və başqa sahələri adını çökədiyim yazıçıları oxuducu üzündən xəbərsiz öyrənməş olacaqsın.

Heç bir qrammatika kitabına, yaxud dörsliyə ehtiyac yoxdur.

\*\*\*

Sabir Rüstəmxanlı sakit ədəbiyyat adamı deyil. Daim vurnuxur, problemlər girdəbina girir, problem olmayıada problemi özü yaradır. Onun yaradıcılığı da şəxsiyyəti kimi tövətlüdür. Və əslində, bir-birini tamamlayır. Süleyman Rüstəm haqqında hələ sovet vaxtlarında dediyi sözlər indi do yadimdardır. Belə demişdi: Süleyman Rüstəmin qırmızı bayraqlı şeirlərinin arasında indi molum olur ki, heç nə yox imiş...

“Qan yaddaşı” anlayışı onun deyimi ilə ietimailəşdi.

Sabırın bəzi möqalələrini şeir kimi, bəzi şeirlərini möqalə kimi oxumaq olar. Ən azı, birinden başqa. Bu misraları yazan şairin əbdiyyyət qarşısında dördüncü qəmi olmamalıdır:

Güneşə açılan çıçəklər kimi  
Urayılmışçıqdır yaxşıtlıqlara...

\*\*\*

Bələ bir ifadə var: "ol zamanlar..."

"Dədə Qorqud" kitabının yadigarıdır. "Ol zamanlar belə deyildi, elə idi, ol zamanlar indikindən daha yaşlı, daha gözəl idi..."

"Ol zamanlar" və "indiki zamanlar" bölgüsü ciddi məsoludur. Ayrınlıma on profan olcudan on sakral olçüyə qədərdir. Profanın savviyyədə: of zamanlar gözlər daha tox idi vs sakral savviyyədə: ol zamanlar göylər daha yaixin idi.

Ədəbiyyatımızın canında, mayasında "qayğılı" ideyası durur. Ümmümləşdirşək, bu, "ol zamanlara" qayğılıdır. "Ol zamanlarda" na hikmət varsa, ora! "Bizim zamanımız" heç zaman heç bir qələm sahibinə "bizim zamanımız" olmayıb.

\*\*\*

Bəlkə də, sonot ilk yarandığı primitiv dövründə, o uzaq "mağara dövründə" strafidəklər üçün (belə deyək: qobilə, tayfa, xalq üçün) yaranı bilərdi. Amma zaman yeknaşaq şakıldə keçib gedirdi və mağaradan "darixib" çıxanlar földlərə çevrildikcə, daha şeirin, sonatı çözümlüyötüne bəylərbəyi cətiyac duymayancaq şeir, sonat da müstəqillaşır, yavaş-yavaş öz içino, öz qınına çəkilməyə başlayır. Mənə belə gəlir ki, şeir, ilk növbədə, adəmin özünün özü ilə mübarizəsizdir. Markeşin xoşuma galon bir fikri var, deyir ki, o, yaxşı, hor bir sözlə mübarizə apardı və bu mübarizədən çox zaman söz qalıb çıxır. Özünün bundan xəbər olsada, olmasa da, şeirin ilk ünvani artı şairin özüdür (Füzuli hor qızılolinin sonunda nəhaqdan "ey Füzuli!" demirdi ki!). Burada egoizm əlaməti axtarmaq, əlbəttə ki, sadələvhələkdir. Man oxucusunu nəzərdə tutub sabah sohər ona bir şeiri nə cür oxuyacağımı götür-qoy edə-edə gecə şeir yazan Məhəmməd Füzulin (Allah ona qoni-qoni rəhmət eləsin) heç cür təsəvvürümündə canlandırma bilmirəm. Onda olardı Məmməd Füzuli. Məmməd Rahimi iss (Allah ona da rəhmət eləsin) belə bir vəziyyətdə təsəvvür edirəm. Bir daha təkər edirəm ki, Məmməd Rahim Məhəmməd Rahim ola bilmədiyi kimi, Məhəmməd Füzuli da Məmməd Füzuli ola bilməz.

\*\*\* \*\*\* \*\*\* \*\*\* \*\*\* \*\*\* \*\*\* \*\*\*

Bu gün "yazarlar"ın sayının oxucuların sayından çox olmasına bələ da başa düşmək olar: deməli, sözün devalvasiyası prosesi tam sürətlə getməyindədir. Bunun qarşısını sünə surətdə - əmrlə, göstərişlə, proyektlərlə almaq imkanlısız və bivec xülyadır. Sözün buna, bu "canfaşanlıq" cətiyacı yoxdur. Söz özü-özünü qoruyaçaq və devalvasiya asıl "mala" cətiyaci (həsröt) yaradacaq. Söz özü-özünü yenidən doğacaq, özünün ikiili-işli göruntülərini üzə çıxarácaq, ki-minin mətnində ilkin bakırılıyını nümayiş etdirəcək, bir başqasının mətnində sürük küçə qədəmına dənəncək. Gözgörünməz, adı məntiqlə dörkdəlməz hansısa çəvra bı cır qapanacaq. Özü də söhbət eyni sözəndən gedir. Başqa-başqa mətnlərə, başqa-başqa libaslarda, hətta başqa-başqa mahiyətlərdə görünüməyə pioner kimi hazır olan eyni sözəndən.

\*\*\*

İnkarçılıq təkamülün bir mexanizmidir. İnkıar etmək o deməkdir ki, son axtarışsız, hətta tapmışsan. Amma inkarçılıq infantilik demək deyil. Bəlli, dünyaya tarixində elə olub ki, hətta böyük mədəni dövrləri bələ inkar ediblər, onlara omali-başlı qadağalar qoyublar. Yeni yaranan və dünyani kökündən doyişən, təkallaklıq üzərində qurulan cavav və aqressiv xristian ideologiyası antılı bütörostləri (gocaları?) - (daha doğrusu, heydən düşmüş enerjini!) beləcə inkar etdi. İstər dram əsərləri, istər poemalar olsun, istər filosofi, tarixi traktatlar... İstər Homer, Sofokl, Evripid olsun, istər Sokrat, Platon, Aristotel... Əvvəl-əvvəl onların üstündən qara xətt çökən xristianlər təleyin qoddar və acı iradəsiyə zəman keçidiyək, bə məhtəşəmləyin əsirinə çevrilərdi. Zəman öz intiqamını beləcə alır. Amma hələ XIII əsrə Dantə onlannan hamisini cəhənnəmdə yerləşdirirdi (Vergili'dən başqa. Niye mözh Vergili?! Bunun öz sabobi var). Bütpərəst kim olur-olsun, lap elə Platon olsun - inkara layıqidir. Renessans bu mübarizəyə son qoymasayıd, sivilizasiyanın taleyi necə olacaq - buna tösvürü etmək çətindir.

Inkarçılıq ruhu başqa-başqa "libaslarda", amma nifradan uzaq, sonralar da tez-tez "öz yuxusundan ayıldı". XVIII əsrə ("ol zamanlarda") "Şurm und dranq" adlı filosofi-adəbi carayən da mözh inkarçılıq üzərində yaradı. Bu hücum çağırışlı, gurultu və cəhərsəndən doğulmuş qorxuc adın hətta özündə bir slahiddəliq iddiyası var idi. Bu iddiyanın heç da osassız olmadığını gənc Şiller və Höte sonralar öz yaradıcılıqları ilə təsdiq etdilər. Amma onlar da bunu klassik işlərin sevgi və hörmət hissələrini qoruyaraq etdilər.

Bir qədər keçdi, Fransada romantizm yaranması və intişiər gənc Hüqocon "Emani" pəsiyənə yaxşılığı girişən, əslində, manifestdən sonra da böyük vüsültə gerçəkləşməyə başladı. Bu gün biza bakiro və mosum, hətta utançlı görünən romantizm özü də yarandığı zaman özündən övklər hor şeyi, az qala, həyətsizliq inkar edir, özündən olmayanı amansızlıqla kəsib atdırı. Amma yənə də nifradan kənar şakıldə. Beləcə, "ol zamanlar" in məhəbbələrindən ayaga bər qolpədən-zəddən doyəndə, sünğ yarası alanda bütün ayaga kəsib atırdılar.

Müalicənin incə və rəngarəng üsulları yox idi. İndi isə başqa cürdür. Müalicə, sağaltma (oxu: barışma) üsulları bəşər övladının ən böyük nailiyətidir və ona da xidmət edir. Bəs sivilizasiya nə üçünmüs?!

\*\*\*

Ədəbi, estetik mübarizələr əvvəlki və sonrakı dövrlərin bir-birilə mübarizəsi idi. Bu isə təbiidir. Axundovun Füzuliyyə münasibətini, Tolstoyun Şekspir münasibətini yada salaq. Əvvəlki dövr və sonrakı dövr. Bunların arasında həmişə mübarizə olub. Dövrlər heç zaman özləri özlərinə bərabər olmayıblar. Hər sonrakısı əvvəlkindən nə iləsə fərqlənib. Məşhur rus alimi Averintsev Erkən orta əsrlər Bizans ədəbiyyatı ilə bağlı deyir ki, əgər hər hansı bir dövr ancaq özü-özünə bərabər olsaydı, sonrakı dövr, sadəcə, gölə bilməzdi. Doğrudan da, hər sonrakı dövr, əslində, əvvəlki dövrün içindən pardaxlanmağa başlayır. Bu mənada ədəbi dövrlər də istisna deyil.

“Kitabi-Dədə Qorqud”un belə bir ideoloji tumurcuğu var: “ol zamanlar...” Bir qədər yuxarıda bu barədə ümumi şəkildə söz açdıq. Bu ifadə müxtəlif dövrlər arasına bəzən kəskin, bəzən yumşaq, amma yənə də sərhəd qoyur. Dastanda oxuyuruq ki, ol zamanlar oğul ata sözün iki eləməzdi, eləsəydi, ona oğul deməzlərdi, ol zamanlar qızlar belə idi, elə idи və s. və i.a.

Ol zamanlar bu, belə deyildi, deməli, indiki zamanda bu, belədir, oğullar ata sözünü iki edə bilirlər. Bu ideoloji xətt, əslində, keçmiş “qızıl” dövr barədə nostaljinin “Dədə Qorqud” kitabındaki təzahüründür. İki dövrün – keçmişin və indinin qarşılaşılmamasıdır. Nəticə isə, əlbəttə ki, indiki dövr üçün təskinedici deyil.

\*\*\*

Nifrətlə, kinlə yaşamaq olmaz. Əlində qələm tutan sevgi ilə yaşamalıdır. Bizim ədəbiyyatımızdan, mənəviyyatımızdan yavaş-yavaş ruh çıxıb gedir. Onu kim qaytaracaq?! Söykənə bilən, sevə bilən və sevgisində dönməz olan rədd edə bilməz. Rədd edən quldur. Sevən ağadır. Orta əsrlərdə “Tarixi-aşkar” adlı təzkirəcilik məktəbini yaranan tarixçi alim Hacı Mir Həsən ağa Səyyah “Sırların sərgüzaşlığı” əsərində, gərək ki, “Payız” fəsliндə belə yazar: “Xislətin nədirse, sən də osan. Bunu bil ki, xislətin sənin kölgən deyildir, sən xislətinin kölgəsəsin”.